

468345

**Şamo Arifin yaratıcılığı**

Dilara Adilova

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan  
E-mail: dilaradilova0@gmail.com

**Annotasiya.** Məqalə yazuçı-alim Şamo Arifin yaradıcılığına həsr olunmuşdur. Yazuçının yaradıcılığı xronoloji ardıcılıqlı nəzərdən keçirilmiş, məqalə həcmində araşdırılmış, sözügedən əsərləri təhlil edilmiş, mövzu, surətlər, sənətkarlıq xüsusiyyətləri baxımından tədqiq olunmuşdur. Əsas və ən böyük əsəri olan "Qınamayıñ mən..."; roman tədqiqatına dərinlən cəlb edilərək qabardılmışdır. Xalq yazuçısı İsmayılin romanına və onun müallifinə verdiyi dayar və qiymət məqalədə yer almışdır". Tədqiqat işində Şamo Arifin atası xalq yazuçısı Süleyman Rəhimov yeri göldikcə "budaq-gövdə" misali kimi xatırlanır. Şamo Arifin nəşri tədqiqatçılar tərəfindən çox araşdırılmışından əsas mənbə kimi yazuçının öz əsərləri götürülmüşdür.

Məqalə tarixçəsi: göndərilib – 16.08.2020; qəbul edilib – 25.08.2020

## Shamo Arif's creative work

Dilara Adilova

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.  
E-mail: dilaraadilova0@gmail.com

**Abstract.** The article was dedicated to the creation of novelist and scientist Shamo Arif. Within the framework of this article the creation of the novelist was looked through in chronological order and analyzed the mentioned literary works. There were also studied subject, characters, master qualities of his works. His main and biggest novel "Don't judge me..." was deeply and thoroughly studied. The evaluation of this novel and it's author by the folk novelist Ismayil Shixli took place in the article. In these studies anyway ShamoArif's father, folk novelist Suleyman Rahimov was mentioned as an example of "father and son". Shamo Arif's prose was not explored by researchers, therefore his works were taken as a main source.

**Keywords:** sixties, war, subject, geologist, novel

**Article history:** received – 16.08.2020; accepted – 25.08.2020

Giriş / *Introduction*

Şamo Arif adəbiyyat aləmində öz sözü, dəstî-xətti, izi ilə seçilən qələm sahiblərindən sayılsada, adı çökilində istar-istomdan göz öntüñə özündən qabaq böyük romançıımız, XX əsr sovet dövrü nəşrimizin uşaqlarından olan atası – xalq yazarı Süleyman Rəhimov gəlir... Və bir də, onun şah əsəri, elə Şamo Arisin adını özüne taxallus götürdüyü – "Şamo" eپopeyası...

Şamo Arif bu il 60 illiyi qeyd olunan 60-cılar nəslinə mənşəbdür. Bu günün bəzi yazarları “altmışincilər” bir qədər ögey, qeyri obyektiv yanaşsalar da (epoxaya nabəıldılıkdan), aşkar həyənməməzlik nümayiş etdirisərlər də (yenə də eyni sababbdən), sözügedən zamanda əsəryə galan əsərlər sovet adəbiyyatının qızıl dövründən aid edilir. Altmışincilər haqlı olaraq “gələcəyin insanlaşdırıcı gözəl və məraqlı görünüşləklərindən” əmin idilər. Bu nəsl bundan daha gözəl anlatmaq olmazdı. Şamo Arif də adəbiyyatda məhz bu dövrdə hekayə ilə nadan qomus, dəha sonra varadı-

cılığını povest və romanla davam etdirmiştir. "Qoşa çınar" həkayəsi ilk qələm təcrübəsi, "Qınamayıñ manı..." romanı son əsəridir. Geoloq-alim, seysmolinq kimi tanınan, dövri mətbuatda publisistik və elmi məqəllələri ilə çıxış edən Şəmo Arif, həm də "Xəzər və neft" adlı bu gün də aktuallığını saxlayan qiymətli kitabın həm mülliətfidir.

Bizim məqaləmizin istiqaməti isə alimin bədii yaradıcılığıdır. "Qoşa çınar" yazıcının ilk mətbü əsri olsa da, uğur qazandı və sevildi. Daha sonra yazıçı "Gözdəgi" hekayəsini yazar, 1964-cü ildə kitab şəklində çap edirir, burası "Gözdəgi"ndan başqa mülliətin geoloqların fəaliyyətini işləyindəndir. "Şəhər" povesti də daxil edilmişdir. Bunlardan savayı Şamo Arifin "Mənim payız çəçiyim" adlı adı qədər inca olan daha bir povesti, "Nizam" dramı, "Cahansən" poeması və zama-nında adəbi aləmdə salınan "Anamın yuxusuna girməsin" romanı da vardır.

## **Əsas hissə / Main Part**

"Gözdəğ" hekayəsi sərf müharibə mövzusundadır. Dava bitsə də, dəhşətləri, ağrı-acısı insan taleqlərində davam etməkdədir. Yəziçi kiçicik bir hekayədə müharibənin insanlara götirdiyi müsibəti, dərdi, olaklı göstərə bilmişdir. Müharibə mövzusu hər bir haldə ağırlıdır, "Gözdağ" isə ona ağır asərlərdəndir. Hekayə bu gün da aktualdır. İllərdir ki, Azərbaycan erməni təcavüzkarları ilə üz-üzə meydandaqanda təq qalıb. Əgər başşəriyyət vaxtında tədbirinə almasa, davaya qanad verməkdə davam etsə, erməni faşizm zaman-zaman genişlənəcək, nisələr dərinləşərəq dünyani hürriyətəcək.

Şamo Arılı müharibə mövzusunu tərk etmər, yaradıcılığının daha puxtalılmış formda təqdim etmər müraciət edir. Yازıcıının şəhəsəri qədəmə "Qinamayın mənisi..." müharibə mövzusunu davam etdirər da, tamamı başqa səpkiyədə qədəmə almırındır.

"Şehra" povestinin qəhrəmanı institut məzunu Adildir. Ali məktəbi əlaçι diplому ilə başa vurmuş dünənin tələbəsi, bu günün gənc mütəxəssisi Adilin hayat yollarında atdığı ilk addimları oxucu elə ilk səhifələrdənca müşahidə və müşayiət edir. Qeyd edək ki, povestin yazılışından altıñış ilə yaxın bir müddət keçmiş olسا da, bu gün də maraqla oxunur. Institutdən dördəhər sonra təyin olunduğu geoloji axıtarış idarəsinə "başanıb-düzənib" gedən, özünü haradəsən gəylərdə sanan Adil qarşılaşdıqı ilk situasiyadan mayus olur, öndən neçə deyərlər, gözəldiyi kimi qırmızı xalı dəşənmir. Əslində, bu demək olar, çox məzunun üz-üzə gəldiyi vəziyyət idi. Gənclik havası ilə asılısan, çağışlayan Adil na təyin olunduğu vəzifəsinə bayanır, nə ona verilən otagi... Ona elə gəlir ki, məvacibidən ağlına, savadına görə deyil, direktorun da səsi kobud çıxır, kəndlər söbəsinin müdürü də istehza ilə, atmacalı danışır... Adil elə birinci gündən baş mühəndis Nəmətin rəhbərliyi altında dörd naşirdən ibarət bir komandanın tərkibində şəhra-çol köşfəyatına yollanır. Peşənin romantikiliyi, geoloqların söhbətciliyi barədə xəyallarla çələ galən Adil real həyatla, sənətin çatınlıkları, konfırtluş şərait, təhlükə ilə üzlaşır. Gətdiqəcən anlayır ki, geoloqların yeri rahat kabinet, geyimi ütülü kostyum, nahar isti yemək deyilmis... Geoloq olaqmaq — torpağın bağlarını dəlmək, onun "nərazılığı", ah-ufuna baxmayaraq sinasını deşə-deşə yorulmadan öyrənmək deməkdir. Xəyal Adili arada-bir alışmadığı bu şəraitdən, bəcədirindən, bərri-biyabandan əsanlıqla ayrıra bilir: "Axi, bir zamanlar bu çölli-biyaban dəniz olmuşdur. Düz-dünyanı bürüyən su cuşa gəlib köpüklonmışdır... Bəs bu qumlar? Bəs bu qumları dənizin dalğaları hansı yerdən, hansı dağdan-qayanın döyüb qoparmış, qoyununa alıb oynada-oynada gətirib səliqa-səhmanla buralara cökdürmüşdür?... Göründi bəs şəhra neçə də ləl-dinməz durub bir qumunu, bir zarräciniyi belə tərpətmirdi..." [1, s.26]. Lakin realıq başqa şəyər deyirdi... "İlan çaldımı, xəncərinə çəkir, etini sıvırıb atır, heç uş da demir"... [1, s.28]

Lakin Nemət alışmadığı çətinliklər öündə, komanda yoldaşları qarşısında sinmir, özünü onlardan da artıq işə nəzər, yüzusuzluğununu da gizlədir, süfraya da hamidən axırdır oturur. Az müdəttər keçəndən sonra isə nəzər normal münasibat yaranır, Nemət da onların dostuna, qardaşına çevirilir:

“– Gel, qardas olaq! – dedim.

O, zarbələ əlimi şappildatdı. Bir-birimizin əlini sıxıdı. Əlim gizildədi. Amma əlimi çəkmədim. O, birdən əlimi buraxıb avı kimi məni basmarladı. Teymurla Ağşın dayana bilmədilər. Onları

da biza qoşuldular. Süpurlaşık, gülaşık... Ancaq birdən hamımızı "dəli" bir gülmək tutdu. Dördümüz də gülürdü. Lap ırıldan gülürdü" [1, s. 53-54].

"Şahra" bir istehsalat povestidir, bir qayda olaraq bu tip əsərlərdə qəhrəman iş qabiliyətini görə dəyərləndirilir. Personajın insani keyfiyyətləri əmək prosesində, daha sonra isə məişətində açıılır.

Yazıcı bu mövzunu "Anamın yuxusuna girməsin..." romanında davam etdirmiş, geoloqların sıradan olmayan peşə çətinliklərindən daha geniş bəhs etmişdir. Hətta deyərdim ki, "Şəhər" povesti saliqə ilə romanın içərisinə yerləşdirilmişdir. Ekspedisiyanın üzvləri də həminkilərdir, bir qəhrəmanın adı dəyişilib. Qaçış da Adil kimi universitetin beş ilini arxada qoyub əlindəki diplomla şəstə təyinat yerinə gəlir və gözəltisinin əksinə olaraq görür ki, onu burada qollarını geniş açıb gözləyən yoxdur. İş həyatının qaydaların başşadır, hörmət, nüfuz sahibi olmaq istəyirənsə onu qazanmalıdır. Kasilan az maaşın müqabılında elə ilk gündən qarsılıqlı kobud rəflər, rişxəndli davranış Qaçayı yolundan döndərə bilmir, hər dəqiqə başına vurulan akademik atasının kolğosına si-xılməgə tələsmir. Çöldə də nə məruz qaldığı məişət çətinliklərini bürüzo verir, nə ac-susuzluğunun, hətta, Aşqının oyuncaq kimi oynadığı ikibəşli gürzəyə də "dözür". Bəzən bura gəlməklə "donki-hotluq" etdiyini düşünsə də (o da Nemət ucbatından), sonda yenə sonata vurğunluq, əzm, iradə qalib gəlir.

Roman gözəl təbiət təsvirləri, epitetlərə yadda qalır. Xüsusiən gün bitəndən, gecə düşündən sonra qəhrəmanın çölü, səhrəni müşahidəsi, özü üçün kəş etdiyi gözəllikləri təsvir etməsi, düşüncələrinin "monoloqu" əsərin bədii dəyəriñi artırır. "Çadırdan çıxdım. Aylı-ulduzlu sarın bir dünaya - Götür ortasından "çiraq" asılmışdı - səmanın çitrağı. Aylı-isiqli çitraqın ürkə oxşayan aylı işığı gecənin gecəlinini silindən almışdır, ona aydınlı-ayızlı bir dünyaya getirmişdi. Gecəli dünya nurlanmışdı, səma bəzənmişdi..." [3, s. 81-82]. Müallifin geoloji bülkləri oxucunu həm də bu sahə ilə onun anlayacağı, sadə dillə tanış edir. Geoloqların pərdəvarxası fəaliyyəti, "mətbəx" sırları açılır.

Qaçayın inadkarlığı, aşını dözümü canını yaralayıb ağntsə da, daxilində yaranan dönüş xarakterinin peşəsində manc olduğu kövrəkliliyi da aparı.

"Mənim payızçıçayım" povesti mövzu etibarilə Şamo Arifin digər əsərlərindən fərqlənir. Povestin sujet xəttini azərbaycanlı gənc oğlanla xeyli yaşı rus qadınının "titrək və kövrək məhabəti" təşkil edir. Onların görüşü şimalda baş tutur və dərhal da aralarında romantik münasibət yaranır. Bu bizim alışığımız klassik sevgi hekayəsi deyil... Gözəl payız günü Moskva ətrafi istirahət evinə yollanan gənc yazar orada bir könüldən min könülə az qala onuna yaş oğlu olan rus qadınınə aşiq olur. Və oxucu yazarın dostu Əli ilə birləşdi bu ki nəzərin romanını üzləyir. Şamo Arif bu sıradan olmayan, qeyri-bərabər eşq hekayəsini bacardığı qədər bəzəməyə, ilahiləşdirməyə çəlüşmişdir.

Povest proloq və epiloq da daxil olmaqla kiçik fəsillərə bölünmüştür. "Görüş"dən başlamış "Vida"ya qədər "yaz"la "payız"ın məhabəti rus payızının gözəl manzərləri fonunda oxucuya təqdim edilir. "Şimalın özünəməxsus füsunxar gözəlliyyi bütün yerlərin payız fəsilləndən fərqlənmirdi. Bu gözəllik haradansa səxavətlə təbiətə bəxş edildi, hansı bir ecaasla hər rəngin özünə uyğun çalarlığı məharətlə təbiətin "yanağına" çəkilirdi... Bu rəng oynarlığını heç bir rəssamın tablosunda indiya qədər müşahidə etməmişdir... Bir müddət əvvəl - yaxda hər yan yan-yaşa tutulduğu halda, indi bu sahələr, sanki min cadugarın min kadusuya dəyişilib hər yarpaq gözəlliyyət yarışına həzırlaşır" [3, s.228]. Gəncin qadına olan zərif, kövrək sevgisi aks tərəfin əvvəl təmkinlə, sonra getdikcə artan duyğulu hissələri ilə qarşılanır. Sevgi hekayəsi ədəbiyyatın əbədi, əzili mövzusudur. Doğrudan da, insanın romantik hiss və hayəcanın təsvirindən gözəl bir dünya, naqıl təsəvvür etmək mümkündür. Sözügedən hekayədə əgər gənc oğlan üçün bu sevgiəş-bəşəş duyğu, ehtirasırsa, qadın üçün küləndən közəren ümidi, son istəkdir. Oxuduqca, sənə yaxınlaşdırıcı düşüñürən ki, gərəsan məhabəti saddləri dəf edəcəkmi? Ağlımlı qalib gələcək, ya hiss? Qərarı çox zaman olğulu kimi qadın verir:

"- Mən qayıtdım ki... Ona görə ki, sənə deym ki... istəyirəm... sən xoşbəxt olasan! Bütün bular isə keçib gedəcək... lap tez keçəcək! Sən xoşbəxt olmalısan! Mən bəs istəyirəm... Mən da... istəyirəm... olam xoşbəxt..." [3, s. 296]

Bələdliklə, biri-birini sevsələr də, əbədi olaraq ayrınlırlar. Dünyadakı nakam sevgilərin biri də artır. Gəncin sevgilisinin aynılmaq təklifi qəbul etməkdən başqa çarşı qalmır, yəni qadın ona heç bir ümidi yeri qoymur... illər keçir, gənc gözü onu axtara-axtara yaşa dolur. Gözənlənməz yerdə gözənlənməzdən "ilahı"nın görəcəyi həsrəti ilə qismətinə düşən ömrü yaşayır. Həyat yolunda qarşılaşdığı digər xanımlar onun qolbını ovuda, sevgilisinin xəyalını unutdurur bilmir. "Bəlkə də", "nə vaxtsı", möcüzə baş verdi... düşüñ-düşüñənən gözləyir...

"Qınamayın məni..." Orta əsrlərdə roman xalqlarının adından yaranmış roman janrında uğurlu proza nümunələri yaranan Suleyman Rəhimov bunu gen yaddaşı ilə Şamo Arifə də otura bilmişdir. "Qınamayın məni..." romanı yazıcının avvalki əsərlərindən tamam fərqlənlər və hətta burada böyük romançının yata manerası, ruhu, havası açıq hiss olunur. Hətta qəhrəmanların sıradan bir olmayan Səmər, Toran, Toxuz kimi adları da oxucunun yadına "Şamo"nın Alosunu, Səfəsən salır. 1981-ci ildə tamamlanan "Qınamayın məni..." romanı Şamo Arifin sonuncu və ən böyük əsəri olmaqla bərabər, elə yaradıcılığının da son mərhələsidir. Şamo Arif özü bu əsər haqqında deyr ki, mən doğulandan o yaxınlıq... Mühərribə dövrünün bütün uşaqları kimi, Şamo Arif də itirdiyi uşaqlığının yarasını qəlbindən qəzdir-qəzdirə bütün hayatı boyu süuraltı bu romanə doğru getmiş, əsəri beynində, qəlbində bishmiş, "o zaman qələmə sarılmışdır ki, daha dözmək olmasın, yazmamaq olmasın" [2, s.6]. Dünyaya göz açandan "yazdığını" "Qınamayın məni..." əsəri Şamo Arifin hayatının romanı oldu.

Bu romanın və onun müəllifinə yüksək qiymət verən xalq yazarı Ismayıl Şixli yazardı: "Elə biliyəm ki, Şamo Arif bir yazıçı kimi əbədi təqnidin nisbətən nəzərdən kəndən qalan yazarçılar dəndir" [2, s.508]. Əsərin yüksək keyfiyyətlərindən dənisan yazıçı adının yaradıldığı qüvvətli surətlər yönəldərək qeyd edir ki, "belə başa düşmək lazımlı deyil ki, böyük xarakterlər yalnız böyük qəhrəmanlarda ola bilər. Yox! Sadə insanlarda böyük xarakter var. Məsələ onu necə təsvir etməkdədir" [2, s.508]. Başdan-ayağa müsbət təqdim edilmiş xarakter də kartondan duzoldılmış ev kimi qeyri-inandırıcı görünür və oxucunu dərindir. Ismayıl Şixli daha sonra davam edərək yazar: "Şamo Arifin "Qınamayın məni..." romanını da mənə sevdirdən cəhətlərdən biri mözh bu cür xarakterlərin böyük ustalıqla yaradılmışdır. Mübahiqəsiz deyə bilarəm ki, "Qınamayın məni..." romanı xarakterlər romanıdır" [2, s.508]. Xarakter - tale deməkdir. Yazıcı öz qəhrəmanının, müsbət ya manlı - xarakterini necə bilirsə, onu necə tanımyırsa, yaratdığı surət də ona uyğun alınaqça və yaşayacaq...

Hakim dairələrdəki səlahiyyətlilərin 1941-45-ci illər müharibəsində, xüsusilə kəndlərdə öz vəzifələrindən sui-istifadə etməsi halları bizim ədəbiyyatda öz yeri almışdır. Paytaxtdan, gözən uzaq kəndlərdə başıpapaqlıların cəbhəyə yollanması, kəndin boşalması ilə nəkişlərin üzə çıxıb əl-qol açması halları real faktlara söykənən bədii əsərlərin yaranmasına göstərib çıxarımdı. Lakin məsələn, Isa Hüseynovun povestlərinəndən ikrəh və nifrat doğuran hadisə və epizodlar, "Qınamayın məni..." romanında harlinçığın, amansızlığın, özbaşınlığın, anarxiyanın heç bir çərçivəyə sığmayı müstəvisinə keçir. "Uzaq da kəndində ağızına iki kəm vurulan harlinçığın Kəhrəvən camaatı ayaqla-ayaqla qorxu və vahimə yaranan, bu yolla da aqalı elçəyə Kəlbə-Kəhər bütün dəşət və razılılı ilə güclü insan xarakteridir" [2, s.508]. Kəlbə-Kəhər zalimliyin, qansızlığın, insan cildindən girmiş iblisin simvoludur. Öz həmkənlərinin qanına susayan bu "adəm" kələxəsədir, öz əlamında isə hakimi-mütlöqdir, qılıncının dalı da kəsir, qabağı da... Əslində kəndin böyüyü kimi arxa cəbhəyə arxa olmalı olan bu kəm nəinki vəzifəsini icra etmir, əksinə, gücünü zaiflərə, yetim Əzəmet kimi əlsiz-ayaqsızlıqlara göstərmədən zövq alır, bu ona əlavə enerji verir. Kəlbə-Kəhər məzəlumların qənimidir. "Sədrəqanın" elinə-gününə etdiyi pisliklərin, azığlığını, alçaqlığın, zülümün əndəndə yoxdur. Əsərdə hadisələr müharibə dövründə çərçivəyində edir. Uçqar kənddə top, güləsə səsi eşidilməsə də, döyüşlər bu yerdən çox-cox uzaqlarda getisə də, Kəlbə-Kəhərin öz kəndinin camaatına qarşı şəxsi "məhabəbi" var. Diktator liderlərin apardığı müharibələrin kapitulyasiyası ilə nəticələndiyinin aksiom kimi təsdiqini tapdığını tarixdə çox müşahidə etmişik. Arxa cəbhənin

müharibə, şər simvolu olan Kəlbî-Kəhər kiçik model olsa da, istisna deyil. Zamanında “qan-qan” deyən birisi romanın son sahifələrində təmətraqla dəfn olunan Toran dədəyə həsrət çəkir, etdiklərini göz altına alıb nəinki bəla, hətta quru bir qəbirə qismət olacaqı ehtimalını da şübhə altına alır. “Kəlbî-Kəhərə elə gəlirdi ki, onun cəsədi qurda-quşa qismət olacaq, odur ki, hər dəfə qəbiristanlığa olı gətiriləndə zəriyirdi. Indi də camat seyrəklaşandan sonra yalvardı:

— İsfəndiyar, məni də basdırın, dünya qara geymə... Gəlmışkan elə məni də qəbirə basıb  
gedin...” [2, s.501].

Roman bir çox məqamları ilə giünümüzə səsləşir. Bu gün Azərbaycan Kəlbî-Kəhərin timsəlində 30 il xalqımıza Kərbəla zülmü ctmış, öz nüfuzlu havadalarının köməyi ilə dinc əhaliyə olmazın açı, azab-aziyyat yaşatmış erməni-faşist rejimi ilə üz-üzə qalmışdır. Şər elə şərdir. İstar bir nəfər olsun, istər bir qövm... Hər bir haldə kökü kəsilməli, cəzasını almmalıdır və alır. Yazıçının oxususuna çatdırmaq istədiyi romanın leymotivi dəla budur.

Romanında Kəlbî-Kəhərə antipod olan suratlılar qalereyası yaradılmışdır. Sədrin daimi alçaldığı, adam yerinə qoymadığı, atına tapadıb itinə yedirdiyi Əzəmət bütün dramatikliyi, faciası ilə çatın, mürakkəb bir obrazdır, oxucuda özünə qarşı rəhm oyatası da, cəmiyyətdəki eybəcərliyin qurbanı olsa da, ələcəsizliqdan doğan qisaslılığı heç bir haldə bəraət alırmır.

Romanındaki qadın suratları da diqqət çəkir və təhlil edilməyə layiqdir. Səmər qarı... “Səmər qarı xalq fəryadıdır. O qadın cildində olan bir cəngavərdir. Çox vaxt kişilər susunda o meydana atılır” [2, s.509]. Səmərin çıxışları heç bir sədd, hüdud tanımır, çünki təskid, sosinə səs verən yoxdur, hamı qorxur. Səmər qarı işa başladı, qurtarmaq bilmir, kəndin kişilərini ağ yuyub qara sərir, kimsədə bir damcı qur yer qoymur. Haqsızlığa qarşı şəsini ucaldan, qorxmadan açıq-aşkar vətəndaş mövqeyi sorgulayan Səmər, oxucunun qarşısında ana kimi dayananda zəifləyir, körvəslər, ari ni də oğlanlarının arxasında müharibəyə göndərən ana “heç olmasa oğlumun birini tap, birləkdə də evinə...” [2, s.423] – deyir.

Gülzər xatın... O, ori Torana tək həyat yoldaşı yox, həm də ana-bacıdır. Oğul dağı ulu Toranın belini sindirdiməsin deyə, bu qara xəbəri ondan gizlədir. Bir tərəfdən oğul dərdi, digər tərəfdən on yaxın həmdərdindən, həmdəmindən məhrum olması, lakin bütün bunlara mərdliklə dözüb ərinin qorunması Gülzər əmanın bir obraz kimi qüvvəli cəhətlərini ortaya qoyur.

Romanın Mehran, Cahan kimi qohromanları da, yazıçı tərəfindən xüsusi sevgi, ehtiramla yaradıldıqdan güclü obraz hesab edilə bilərlər.

“Qınamayıñ məni...” ilk sahifəsindən son sahifəsinə qədər ağ və daha çox qara çalarlarıyla oxucunu hayecanda saxlayan, qəlbini titrədən bir əsərdir. Şamo Arif gözəl görünümən müharibənin insanların təleyinə necə təsir etdiyini real boyalarla, ustalıqla çatdırır və “roman sübüt edir ki, yazıçının hayat müşahidəsi nə qədər genişdir. Həyat həqiqəti və bədii gerçeklik isə əsərin əsas məziyyətidir” [2, s.517].

### Nəticə / Conclusion

Tənqidçi Vaqif Yusifli yazar: “Ədəbiyyatda hər yeni nəsil pöhrələndiyi qol-budaq atlığı ağacın gövdəsinə borcludur və bu mənada “altıncıncıların”... əvvəlki nəsillərə münasibəti da buduq-gövdə müqayisəsi kimidir və eyni zamanda, gövdənin özü də min bir əziyyətlə boy-a-başa çatdırıldığı, üzərində dikəldiyi pöhrələrə baxıb sevinməli, gəlcəyini görməlidir” [3]. Şamo Arif – Süleyman Rəhimov nümunəsində olduğu kimi...

### Ədəbiyyat / References

1. Arif Rəhimov. Gözdağı. Azərbaycan Dövlət Nəşriyyatı, 1964.
2. Vaqif Yusifli. Unudulmayan Süleyman Rəhimov. 08.04.2016. [www.avangard.net](http://www.avangard.net)
3. Şamo Arif. Anamın yuxusuna girməsin. Gənclik, 1977.

### Творчество Шамо Арифа

Дилара Адилова

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: dilaraaadi洛va@ gmail.com

**Резюме.** Статья посвящена творчеству писателя-ученого Шамо Арифа. В рамках этой статьи в хронологическом порядке было просмотрено творчество писателя, проанализированы упомянутые произведения, были исследованы предметы, образы и мастерские качества. Самый главный и большой из его произведений, роман “Не упрекайте меня...” было предано тщательному и глубокому исследованию. В статье так же занимает место оценка этого романа и его автора народным писателем Исмайилом Шыхлы. При исследовании между прочим вспоминается отец Шамо Арифа, народный писатель Сулейман Рагимов, как пример “отец и сын”. Проза Шамо Арифа не было исследована исследователями, поэтому мы берем его произведения как главный источник.

**Ключевые слова:** девяностые, война, предмет, геолог, роман